


MİKAYIL ABDULLAYEV ZİRVESİ

Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasından 97 il ötür



Azərbaycan təsviri sənəti tarixində elə şəxslər olub ki, onlar hansı dövrədə, hansı şəraitdə yaşamasından asılı olmayaraq, sənət ideallarını daha uzad zamanlara hesablayaraq əsərlər yaradıblar. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureati, professor Mikayıll Abdullayevin yaradıcılığı bu qəbildəndir. Sənətkarın ilham mənbəyi, yaradıcılığının mayası doğma vətonu Azərbaycandır, onun gözəllikləridir. Rəssamin dilindən söylənən “Azərbaycan, doğma vətonim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” fikirləri də bunu təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu gün Mikayıl Abdullayevin andan olmasının 97-ci ildönümü tamam olur.

Görkemli sənətkar əlinə firça aldı
gündən könlüñ rönglər aleminə əbədi
mehəbbətlə bağladı. Gözlerinin seçdiyi,
əllərinin isitdiyi mövzuları kətan üzərində
elə ustalıqla işlədi ki, istedadlı rəssam
ürün quruluş, zaman anlayışı olmadı.
Əslində, yaradıcılığının qızıl dövrü sovet
hakimiyyətinin hökm sürdüyü illərə
təsədüf etdi. Amma elə əsərlər yaratdı ki,
diktələrə boyun eymədi, vaxtdan yuxarıda
dayandı. Firçasından süzülən sənət inciləri
əbədiyaşarlıq qazandı. Təbii ki, bütün rəs-
samlar firça və rönglərlə işləyirlər. Mü-
təxəssislər söyləyirlər ki, firça da, rönglər
də Mikayılın əlində sanki sehrlənirdi.
Sehrli firça, sırtlı rönglər!

Mikayıl Abdullayev sərhədlərin bağlı olduğu, müstəqilliyin buxovlandığı şəraitdə daxilən azad, milli ruhlu, bəşəri fikirli, həssas, olduqca duyumlul, vətonpərvər, uzaqgörən bir sənetkar idi. Onun rənglər aləminə gətirdiyi mövzular həmişə aktual, çəkdiyi mənzərələr qəlbə xoş təsir bağışlayan, tablo həyatı verdiyi obrazlar rəngarəng idi. Rəssam təsviri sənətin bütün sahələrində - dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq və s. elə əsərlər yaradıb ki, bütün zamanlarda baxımlı ve maraqlıdır. Onun əsərlərinə sakit ürekə baxıb keçmək olmur. Hər bir strixi, xətti, rəngi düşündürücüdür.

Bakıda 1921-ci ilin dekabr ayında fəhlə ailəsində anadan olan Mikayıl Abdullayev əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində oxuyub, sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Bu ali məktəbi vaxtında bitirə bilməyən Mikayıl Abdullayev İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımqıq saxlayıb. O illərdə yaradıcılığının istiqamətini tamamilə dəyişdi. Mikayıl Abdullayev də haqsızlığa qarşı firçası ilə döyüşürdü. Alman faşizmini tənqid edən, sovet əsgərlərinin qələbə əzmini göstərən plakatları bu şərəfli missiyani ləyaqətlə yerinə yetirdi. Müharibədən sonra Moskvada ali təhsil alan M.Abdullayev burada dünya şöhrəti rəssamlardan - İ.E.Qrabar, V.V.Fakorskaya, S.V.Gerasimov və başqa görkəmli firça ustalarından dərs alıb. 1947-ci ildə Moskvada keçirilən ümumittifaq bədii

sərgidə "Axşam" əsəri ile iştirak edib. Bu əsər gənc rəssama böyük uğur və tamaşaçı marağını gətirib. Beləliklə, 26 yaşlı Mikayılın sənət qələbələri bir-birinə əvəz etməyə başladı. Rəssamın şöhrətinə yeni çalarlar gətirən "Mingəçevir işqları" əsəri həm Moskvada, həm də Budapeştdə şəhərində sərgiləndi. Elə ilk fərdi sərgisi də Moskvada keçirildi. O, doğma Bakıyalı qayıdanda artıq tanınan, sevilən məşhur rəssamlardan biri idi. Yaradıcılığı getdikcə daha da püxtələşirdi. Müasirlərinin mənəvi aləmini, Azərbaycan təbiətinin gözəlliklərini, qurub-yaradan insanların fədakar əməyini tablolarında əks etdirən Mikayıl Abdullayev milli təsviri sənətimizə bədiilik gətirən rəssamlardan sayılır. Ənənəvi mövzularda maraqlı rəsmlər yaradan firça ustası həmisişə aldadıcı effektlərdən, süni mövzulardan bir sözlə, şışirtmədən qaçıb. O, həyatı da insanları da gördüyü və duyduğu kimin kətan üzərində əks etdirirdi. Bu səbəbdən də onun bütün əsərlərində ifadəlilik hökmü sürüb.

Mikayıl Abdullayevin qəhrəmanları
çox olub. Xatırələrində də bu barədə söz



açılır, amma onun yaddaşında derin iz
salan büyük bəstəkar Üzeyir Hacıbəyli ilə
olan görüşləridir. Teatr muzeyinin
yaradılması ilə əlaqədar ekspozisiyada
Üzeyir Hacıbəylinin dö portreti olmalı idi.
Bu şərəfli işi Mikayıl Abdullayev
tapşırıblar. O vaxta kimi Üzeyir bəy heç
bir rəssama razılıq verməyib ki, onun
portretini çəksin. Mikayıl Abdullayev
olan rəğbətinə görə gənc rəssamın
arzusunu rədd etmədi. Beləliklə, bu
xoşbəxtlik Mikayıl Abdullayevə qismən
oldu ki, üç dəfə Üzeyir Hacıbəylinin

Sonralar qələmə aldığı “Unudulmaz obraz” adlı məqaləsində Mikayıl Abdul-layev yazırırdı: “Üzeyirlə görüşdürüüm, söhbət etdiyim, onun portretlərini yaratdığım günlər həyatımın ən əziz xatirələridir... Üzeyirin mənə bağlılığı fotonu göz bəbəyi kimi qoruyuram. Onun portretini işlədiyim günlərdə tənəffüsərasi müğənni və solistlər tez-tez Üzeyir müəllimin yanına məsləhətə gələrdilər. Fikrət Əmirovu, Niyazini, Soltan Hacıbəyovu, Süleyman Ələsgərovu, Əşrəf Abbasovu, Hacı Xanməmmədovu mən ilk dəfə Üzeyir müəllimin yanında görmüşdüm. Böyük bəstəkarımız öz tələbələrinə ata məhəbbəti ilə yanaşır, diqqətlə dinləyir və onlara qayğıkeşlik göstərirdi. Gənc bəstəkar xanımları - Ağabacını, Ədiləni, Səfiqəni doğma qızları kimi sevirdi”.

Fırça ustasının yaradıcılığında xarici
ölkə mövzuları da geniş yer tuturdu.
Müxtəlif illərdə Hindistan, Əfqanistan,
Macarıstan, Polşa, İtaliya və digər
ölkələrə etdiyi səfərlərdən sonra bütün
təəssüratlarını kətan üzərinə köçürüdü.
Onun bu rəsmlər silsiləsində “Benqal
qızları”, “Racəstan qadınları”, “Qoşa
əfqan”, “C.Mansu” kimi əsərləri milli və
fərdi xarakteristikası, plastikası, kolorit
zənginliyi ilə seçilirdi. Əsasən tematik
tablor ustası kimi tanınan Mikayıl
Abdullayev portretlər qalereyası da
yaratıb. “Ü.Hacıbəyli”, “Səməd Vurğun”,
“M.F.Axundov”, “M.F.Vaqif”, “İmadəd-
din Nəsimi”, “Pianoçu F.Bədəlbəyli”,
“Yunis İmrə” və s. portretlərində rəssam
teşvir etdiyi şəxsiyyətlərin daxili aləmimə,
psixologiyasına nüfuz etməyi, onların iç
dünyasını açmağı ustalıqla bacarıb.

Mikayıl Abdullayev həm də bir sıra kitablara çəkdiyi illüstrasiyaların müəllifi kimi tanınıb. Azərbaycan rəssamları arasında ikinci bir firça ustası tapılmaz ki, o, öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına möhkəm tellərlə bağlı olsun. Dahi Nizamidən başlayaraq ömrünün sonuna kimi tanıldığı yazıçı və nasirlərə qədər bir çox sənətkarların həm portretlərini yaradıb, həm də onların əsərlərinə illüstrasiyalar çəkib. "Kitabi-Dədə Qorqud" dastanına, Nizaminin "Xəmsə"sinə, Füzulinin "Leyli və Məcnun" poemasına, Mirzə İbrahimovun "Gələcək gün", Süleyman Rəhimovun "Şamo" romanlarına və s. verdiyi bədii tərtibat, işlədiyi rəsmələr həm əsərlərin mövzusuna uyğunluğu, həm də orijinallığı ilə fərglənirdi.



Hələ sovet dövründə azərbaycanlı rəssamin əsərləri dünyanın Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə və başqa böyük şəhərlərində nümayiş edilib. Hətta Almanıyanın Berlin və Leypsiq şəhərlərində azərbaycanlı rəssamin fərdi sərgisi də keçirilib. Mikail Abdullayev Avropa rəssamlarının dəyər verdiyi, qiyamətləndirdiyi və bütün əsərlərini heyrətlə qarşılıdıqları dahi sənətkar idi.

Onun təsviri sənətin inkişafında göstərdiyi xidmətlər, çəkdiyi cəfalar, gecə-gündüz apardığı axtarışlar, qatlaşdırğı zəhmət hədər getmədi. Müxtəlif fəxri adlara, təltiflərə layiq görüldü. SSRİ Xalq rəssamı, SSRİ Dövlət və C.Nehru adına Beynəlxalq mükafatlar laureati, Azərbaycanın İncəsənət xadimi, professor Mikayıl Abdullayev doğma vətoni də qarış-qarış gəzməyi çox sevərdi. Onun cənub bölgəsinə olan səfərindən yadigar qalan əsərləri bu gün də rəng çalarının əlvənliliyi ilə diqqət çəkir. “Masallı süütası”, “Balaca çoban”, “Məktəbli qızlar” və s. tabloları o qədər maraqlı və baxımlı idi ki, onlardan biri – “Sevinc” lövhəsi 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya sərgisində gümüş medala layiq görüllüb.

O dövrde azərbaycanlı rəssamın yurdumuzun bir bölgəsi ilə əlaqədar işlədiyi rəsmin dünya arenasına çıxarılması böyük hadisə idi. O cümlədən "Azə-

baycan çöllərində”, “Masallı qızları”, “Lənkəranlı qız”, “Çəltik becərənlər”, “Tarlada”, “Abşeronda”, “Xaçmaz qızları”, “Qarabağlı qızlar”, “Astarada çay yığımı” və s. əsərlərdə də Azərbaycan qadınlarının əməksevərliyini inandırıcı boyalarla öks etdirib. Bu əsərlərindəki dinamiklik, koloritlik diqqət çekir. Rəssam elə 1974-cü ildə layiq görüldüyü Azərbaycan Dövlət mükafatı laureati adını da məhz bu tablolarına görə alıb. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputati seçilən Mikayıl Abdullayevin bu sahədəki fəaliyyəti də uğurlu olub. O, həmişə insanlar arasında olmayıçıçox sevərdi. Hər görüşdən, söhbətdən bir mövzu tapardı. Elə buna görə də onun rəsmləri təbii və canlı idi.



Dövlət müstəqilliyyimizi qazandıqdan sonra ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeninin layiq görüllüb. Ulu öndər Heydər Əliyevin sevdiyi rəssamların sırasında Mikayıl Abdullayevin öz yeri vardı. Xalqımız həmişə bu böyük və unudulmaz rəssamla fəxr edib. Bu iftixar doğuran duyğular qəlbimizi yenə də isidir ki, rəssamin əsərləri hazırda dünyanın bir sıra muzeylərində saxlanılır: Dehlidə, Londonda, Monrealda, Moskvada və başqa şəhərlərdə. Mikayıl Abdullayev firça ilə bərabər qələmə də böyük məhəbbətlə yanaşırıdı. Bu unudulmaz insan ötən əsrin 70-ci illərindən başlayaraq həm yerli, həm də xarici mətbuat səhifələrində müxtəlif publisistik yazılarla çıxış edirdi. Onun bu sahədəki yaradıcılığının əsas hissəsini sənət və sənətkarlar haqqında yazdığı möqalələr təşkil edərdi. Rəsm əsərləri kimi qələm məhsulları da oxucular tərəfindən rəğbatla qarşılanardı.

Bakı metrosunun "Nizami" stansiyasından hər gün yüzlərlə insan keçir. Onlar bu stansiyanın interyerinin tərtibatındakı gözəlliyi dəfələrlə seyr edirlər. Buradakı rəsmələr mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır. Təəssüf ki, bu həssas və zərif duyğulu insan ömrünün ahil çağında bədənam qonşularımızın başımıza gətirdiyi fəlakətin də şahidi

oldu. 20 Yanvar faciəsinin qurbanlarına həsr etdiyi “Nakamların dəfnİ” əsəri rənglərin dili ilə şəhidlərimizin qəhrəmanlığını öks etdi. Kim bilir, onun daha hansı arzu və niyyətləri tablolara köçmədən qaldı? 2002-ci ilin avqustun 21-də 81 yaşında vəfat edən Mikayıl Abdullayev işğal altında inildiyən torpaqlarımızdan nigaran getdi. Həmkarları söyləyirlər ki, “Bütöv Azərbaycan” adlı tablo çəkmək niyyətində imiş. Mikayıl Abdullayev möhtəşəm fırçası ilə sənət dünyasında elə bir yol salıb ki, ardıcılıları pərvanə kimi onun işığına gəlirlər. Ona qismət olmayan bu qələbə ruhluları əsər həmkarları tərafından mütləq naxışlanacaq!

Bakı 19 dekabr, AZƏRTAC